

Xidmətin məzmunu :

Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazənin verilməsi

Xidmətin aid olduğu təsnifat :

Ailə, qadın və uşaq

Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :

İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası

Xidmətin hüquqi əsası :

- Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10.2-ci maddəsi;

- "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 297 №-li Fərmanının 2-ci bəndinin 7-ci abzası.

Xidmətin həyata keçirilmə formaları :

Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması

Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :

Poçt xidməti vasitəsilə məlumatlandırma

Xidmətin həyata keçirilməsinin nəticəsi :

İcra Hakimiyyəti Başçısının nikah yaşının azaldılması haqqında sərəncamı

Xidmət istifadəçisi barədə məlumat :

Fiziki şəxslər

Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :

Müddət (Məbləğ) : 30 təqvim günü

Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir

Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :

Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)

Xidmətin göstərilmə yeri :

Şəki Şəhər İcra Hakimiyyətinin inzibati binası

Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :

- Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12-ci maddəsinə görə aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:
- Yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
- Övladlığa götürənlər və övladlığa götürülənlər;
- İkisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
- İkisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
- Nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxs və ya onların valideynlərindən biri ərizə müraciət edərək xidmətdən imtina edə bilər.
- Müvafiq sənədlərin tam təqdim olunmaması imtina üçün əsasdır.

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdim edilmə forması :

Tələb olunan sənədin adı

- Tələb olunan sənədin təqdim edilmə forması

Nikah yaşına çatmamış şəxsin valideynlərinin razılıq ərizələri (notariat qaydasında təsdiq edilmiş)

- Poçt vasitəsi ilə və ya şəxsən

Nikah yaşına çatmamış şəxsin valideynlərinin şəxsiyyət vəsiqələrinin surətləri

- Poçt vasitəsi ilə və ya şəxsən

Nikah yaşına çatmamış şəxsin və nikaha daxil olan digər şəxsin şəxsiyyət vəsiqələrinin surətləri

- Poçt vasitəsi ilə və ya şəxsən

Nikah yaşına çatmamış şəxs üçün yaşayış yerindən arayış

- Poçt vasitəsi ilə və ya şəxsən

Nikah yaşının azaldılmasına əsas olan üzrlü halları özündə əks etdirən sənədlər

- Poçt vasitəsi ilə və ya şəxsən

Nikah yaşına çatmamış şəxsin sağlamlığı haqqında arayış

- Poçt vasitəsi ilə və ya şəxsən

Nikah yaşına çatmamış şəxsin valideynlərinin nikah haqqında şəhadətnamələrinin surəti

- Poçt vasitəsi ilə və ya şəxsən

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :

- Nikah yaşına çatmamış şəxs müvafiq sənədlərlə birlikdə İcra Hakimiyyətinə ərizə ilə müraciət edir.
- ŞİH başçısı yanında Qəyyumluq və Himayəçilik Orqanı Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10.2.-ci maddəsinə əsasən üzürlü səbəbin və valideynlərinin notarial qaydada razılığının olub olmamasını, müvafiq sənədlərin tamlığın yoxlayır, nikah yaşının azaldılması ilə əlaqədar sərəncamın layihəsini hazırlayır.
- Müraciət 1 ay müddətində ŞİH Başçısı tərəfindən nikah yaşının azaldılması ilə əlaqədar sərəncam verilir.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənənar) həlli imkanları barədə məlumatlar :

- İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər.
- Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.

Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :

Yoxdur

Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :

Yoxdur

Xidmətin elektronlaşma səviyyəsi :

Elektronlaşdırılmayıb

Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :

Avtomatlaşdırılmayıb

Şeki Şəhər İcra Hakimiyyəti

Ünvan:	Az 5500 20 Yanvar küçəsi, 8
Telefon:	(024) 244-33-23
Faks:	(024) 244-39-94
E-poçt:	mail@sheki-ih.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı:	sheki-ih.gov.az
VÖEN:	3000072051
Ödəmə rekvizitləri:	<p>A 1. Emitent (ödəyən) bank Adı: Kapital bank Şeki filialı Kodu: 200703 VÖEN: 9900003611 Müxbir hesabı: AZ37NABZ01350100000000001944 S.Ü.İ.F.T. BİK: AİİBAZ2X</p> <p>A 2. Ödəyən müştəri Adı: Şeki Yerli Xəzinədarlıq Orqanı (YXO) Hesab nömrəsi: AZ03AİİB32051019447000201170 VÖEN: 3000104011</p>
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar:	Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)